

# Qərbi Azərbaycana Qayıdış əsas hədəfimizdir

**İrəvan xanlığı, Qərbi Azərbaycanın Göyçə, Ağbabə, Zəngəzur, Vedi, Dərələyəz, Zəngibasar və digər ərazilər ayrı-ayrı illərdə erməni vandallarının təzyiqinə məruz qalmış, haylar müsəlmanların qanını axıtmadandan həzz almış, yeri düşəndə rusların dəstəyinə arxalanmış, xaç qardaşları bir-birilərini müdafiə etmişlər.**

Ermənilərin heç vaxt zəngin dili olmamışdır. Hətta 100-dən artıq erməni aşığı şeirlərini Azərbaycan türkçəsində yazmış, bu dildə mahnilər oxumuşlar. Sayat Nova da türkçə yazmışdır. Şəmkirdə Aşıq Avak və başqaları buna misal ola bilər. Məşhur erməni yazılıcısı Xaçatur Aboyan yazırdı: "Türk dili bizdə o qədər yayılmışdır ki, bu dili həm qadınlar ve uşaqlar belə başa düşürlər. Türk dili bizim millətin ağzına o qədər dadlı gəlmışdır ki, öz dilini buraxıb nağıl, zərbi-məsəlləri türkçə deyir".

1828-ci il martın 20-də Türkmençay müqaviləsi qüvvəyə minməkələ Araz çayının sol sahilini Rusiyaya birləşdirildi. Yeni erməni vilayəti yaratmaq haqda rusların verdikləri vədi artıq reallaşdırmaq vaxtı çatmışdı. Müqavilədən bir gün sonra, yəni martın 21-də erməni vilayətinində yaranmasına qərar verildi. Bununla da Azərbaycan türklərinin qə-

dim yaşayış məskəni olan İrəvan, Naxçıvan və Ordubad bölgələrində erməniləşmə siyaseti başlandı. İrəvan xanlığı Şimali Azərbaycanda rus istilasına məruz qalmış sonuncu xanlıq oldu. Bu dövrdə İrəvan xanlığı ərazisində, eləcə də İrəvan şəhərinin özündə hayların say tərkibi də az idi. Şəherdə 5 meydən var idi. Məscid meydəni, Zalxan meydəni, Fəhlə meydəni, Böyük Meydan və Şəhər meydəni. Həmin dövrdə İrəvanda məshhur məscidlər, çaylar, bağlar, bulaqlar, məhəllələr, karvansaralar da diqqəti cəlb edirdi. Təessüflər olsun ki, 1828-ci ildə ruslar türkləri İrəvandan çıxarıb həmin torpaqları ermənilərə verdilər.

İrəvan qalası Azərbaycan türkləri tərəfindən qurulub və onun sakinləri həmişə türklər olub. Osmanlı səyyahı Övliya Çələbi yazırkı ki, 810-cu ildə Əmir Teymurun isteklilərdən biri, tacir Xoca xan Lexuçanı İrəvan torpağına qədəm basdı. O, bərəkətlı torpağı görüb özünün bütün qohum-əqrəbəsi ilə birlikdə burada məskən saldı. Düyü becərəbecərə günü-gündən varlandı və bu şəhərin əsasını qoydu. Daha sonra 915-ci ildə (1509-1510) İran torpağının şahı İsmayıllı şah öz vəziri Rəvanqulu xana həmin yerde qala tikməyi buyurdu. O, yeddi il ərzində bu qalanı ucaltdı və şah qalaya Rəvan adı verdi. Kərpic və daşdan tikilmiş

## XX əsrin bələsi - Deportasiya

bu gözəl qala Zəngi çayının sahilində ucaldıldı.

Türkmençay müqaviləsindən sonra ermənilərə himayədarlıq edən Rusiya dövləti iki mühüm məsələni qarşıya vəzifə kimi qoydu. Erməni vilayəti adlanmış İrəvan xanlığı ərazisinə qonşu dövlətlərdən ermənilərin köçürürlük gətirilməsi və İrəvan xanlığının ərazisində Azərbaycan türklərinin ciddi cəhdle çıxarılması... 1804-cü ildən 1827-ci ilin sonlarına qədər İrəvan qalasına ardıcıl hücumlar edən Rusiya dövlətinin başçıları bildirlər ki, xanlığın ərazisində olan əhalinin 80 faizdən çoxu azərbaycanlılardır.

Ermənilərin ister İrəvan, isterse də Qarabağ və Gence ərazilərinə köçürülməsi işində A.S.Qriboyedovun böyük xidməti olmuşdur. O, yeni yaradılmış erməni vilayətində hayların say çıxluğunu təşkil etmək üçün dəridən-qabıqdan çıxırdı. Ermənilər onun əməyini yüksək qiymətləndirərək İrəvandakı Körpüqulağı məscidini yerlə-yeşsan etmiş, yerində A.S.Qriboyedovun heykəlini ucaltdılar.

Türkmençay müqaviləsi

bağlanan gündən ermənilərin İrəvan əyalətinə gətirilməsi gündəlikdə duran başlıca məsələ idi. Bu iş elə çəvik həyata keçirildi ki, sanki hər hansı bir gecikmə nəyəsə ziyan vura bilərdi. Peterburq erməni polkovnik Eqizar Lazaryan köçürmənin bilavasitə təşkilatçılarından biri kimi qraf Paskeviçlə, Qriboyedova və Tiflisin hərbi qubernatoru Sunqaginlə müntəzəm əlaqə saxlayırdı. Köçürürlən ermənilər Qərbi Azərbaycanın müxtəlif ərazilərində yerləşdirildi.

İrəvan qalasının ərazisindən almış ermənilər 1828-ci ildən 1827-ci ilin sonlarına qədər İrəvan qalasına ardıcıl hücumlar edən Rusiya dövlətinin başçıları bildirlər ki, xanlığın ərazisində olan əhalinin 80 faizdən çoxu azərbaycanlılardır.

Köçürürlən ermənilər üçün hər cür imtiyazlar vermək və onları istədikləri yerde yerləşdirmək vacib bir məsələ kimi ön plana çəkilmişdi. Onlar əsasən müsəlman kəndlərində yerləşdirildilər.

1804-cü ildə İrəvan qalasının alınmaq məqsədilə rus qoşununu Vedibasar və Dərələyəz istiqamətində hərəkətə gətirən Sisianov Şəmkirin, Tovuzun, Gədəbəyin kəndlərini çapıb talaya-talaya Göyçədən keçərkən bütün kəndləri xarabaya çevirdi.

Ermənilər əhalini süngüyə taxır, mal-qarani öldürür, evləri yandırır, qiymətli əşyaları mənimşəyirdilər. Qadınlar, uşaqlar və qocalar qaçıb dağlara çəkilmişdilər. Ağızibir və Hacimuğan kəndlərinin ətrafindakı meşələr yandırılıb

məhv edildi.

1826-28-ci illərdə baş verən rus-İran müharibəsi zamanı da Göyçənin bir çox kəndləri darmadağın edilmiş, əhali pərən-pərən salınmışdı. Göyçə mahalına ilk ermənilər də məhz bu dövrdə gətirilmişdi.

Göyçə çox qədimdən, yeni eradan xeyli əvvəl türk tayflarının yaşadığı ərazi olub. Qədimliyi özündə yaşıdan bu diyar həm də türk folklorunun əski mərkəzlərindən biri idi.

1828-ci ildə Göyçə ərazisi Rusiya tərəfindən ilhaq edildi və ərazi təzə təşkil olunmuş "erməni vilayəti"nə daxil oldu. Bundan istifadə edən ermənilər alban abidələrini, eləcə də türk abidələrinin sinəsinə xaç nişanı vurmaqla məşğul oldular, saxtakarlıqlarını bir daha nümayiş etdirdilər. 1905-1906-ci, 1918-1920-ci illərdə Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində ermənilər analogu olmayan qırğınlar törədlər, azərbaycanlıların eksəriyyəti ata-baba yurdlarından deportasiya olundular.

Ermənilərin silah-sursatı, canlı qüvvəsi yetərince olsa da, 1918-ci ildə polkovnik Silikyanın quldur dəstəsi Zod kəndində Səməd Ağanın cəsurluğu sayesində tamam məhv edildi.

Ermənilərin xəyanəti nəticəsində 1948-1953-cü illərdə 150 min soydaşımız zorla köçürürlərək Azərbaycanın Kür-Araz ovalığında yerləşdirildi.

1988-ci ildə "məzlum" ermənilər yenidənqurmanın qa-



nadları altına sığınaraq Azərbaycan xalqına qarşı mənfur daşnak siyasetinin ən qəddar mərhələsini həyata keçirdilər. 1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı soydaşlarımız çox böyük amansızlıqla üzləşdilər. Azərbaycanlılar min iller boyu yaşadıqları torpaqları zülmə tərk etdilər.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar öz əzəli torpaqlarından, qədim Oğuz ellərindən ayrı düşüb. Qoyub gəldiyimiz qəsəbə və kəndlərin eksəriyyəti boşdur. Axi, ermənilərin nə sayı var ki? Bu gün ayağı yer tutan bütün hayalar Hayastanı tərk edir.

Qərbi azərbaycanlıların hər birinin qəlbi yurd, Vətən eşi ilə döyüñür. Ermənilər Vətən müharibəsində, eləcə də bu il 19 sentyabrdə Qarabağ ərazisində keçirilən anti-terror tədbirlərində ağır məğlubiyyətə uğradı. Onlar bizim qarşımızda heç vaxt duruş gətirə bilməzler. Qərbi Azərbaycana qayıdış əsas hədəfi məzdir.

**Məhəmməd İSMAYILOV, həkim.**